

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

Ad: Elmir

Soyad: Mahmudov

Ata adı: Heydər

Təvəllüd: 19.01.1993


İş telefonu: -

Mob: +994 55 682 20 47

E-mail: mahmudov.elmir.1993@gmail.com

Fakültə: aqrobiznes və idarəetmə

Kafedra: aqrobiznes və menecment



TƏHSİL, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLAR

2010-2014-cü illərdə ADAU-nun dünya iqtisadiyyatı ixtisası üzrə bakalavriat pilləsində, 2015-2017-ci illərdə gömrük ekspertizası ixtisası üzrə magistratura pilləsində təhsil almışdır. 2019-cu ildən ADAU-nun dissertantıdır.

ƏMƏK FƏALİYYƏTİ

2017-2019-cu illərdə ADAU-da menecment və aqrar marketing kafedrasının assistenti, 2019-cu ildən həmin ali məktəbdə aqrobiznes və menecment kafedrasında assistentidir. Menecment və insan resurslarının idarə edilməsi (Azərbaycan, Rus və İngilis dillərində) fənlərini tədris edir.

.

TƏDQIQAT SAHƏSİ

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində aqrobiznesin formalaşması və inkişaf istiqamətləri.

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA

İŞTİRAKI

1. "Müasir dünyada inteqrasiya və elmin aktual problemləri" mövzusunda keçirilmiş Respublika elmi konfransı. "Azərbaycanda qeyri-neft sektorunun strateji inkişaf istiqamətləri", Lənkəran-2017.

- 2."Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri" mövzusunda keçirilmiş beynəlxalq elmi konfrans. "Müəssisələrdə əmək resurslarının adaptasiyası:problemlər və perspektivlər", Gəncə-2018
- 3.. "Aqrar sahənin problemləri və inkişaf perspektivləri", ADAU-nun "Elmi əsərləri" Gəncə-2018.
4. "Qlobal tendensiyalar və müasir Azərbaycan" mövzusunda keçirilmiş Respublika elmi konfransı. "Müəssisələrdə antiböhranlı idarəetmənin əhəmiyyəti və təşkili prinsipləri", Mingəçevir-2018.
- 5.Elmi əsərlər. "İctimai elmlər" seriyası.. "Modern menecment və onun üstünlükləri", Naxçıvan Dövlət Universiteti-2019
6. The Baltic Scientific Journal PIRETC. "Main directions of investment attractiveness on agritourism", Estonia 2018.
- 7."Sənayenin müasir vəziyyəti və inkişaf problemləri:texnoparkların və sənaye məhəllələrinin ölkənin iqtisadi inkişafına təsiri" mövzusunda keçirilmiş Respublika elmi konfransı. "Вопросы анедрения инновационных технологических достижений для развития агробизнеса", Баку 2019.
8. Science and world. International scientific journal. "The importance of marketing activity in the sales of Agricultural consumer products". Волгоград 2019
- 9.Управление инновационным развитием агропродовольственных систем на национальном и региональном уровнях. Международная научная конференция. "Проблемы существующие в агробизнесе и пути их решения", Воронеж 2019

ELMI ƏSƏRLƏR

1. Управление инновационным развитием агропродовольственных систем на национальном и региональном уровнях. Международная научная конференция. "Проблемы существующие в агробизнесе и пути её решения", Воронеж 2019
- 2.Science and world. Scientific journal, impact factor -0. 325 "The importance of marketing activity in the sale of agricultural consumer products". Волгоград 2019.
- 3 Sənayenin müasir vəziyyəti və inkişaf problemləri. Respublika elmi konfransı. "Вопросы внедрения инновационных технологических достижений для развития агробизнеса", Баку 2019

DİL BİLİKLƏRİ

İngilis

Rus